


## Əhalinin gəlirləri

İlkin məlumatlara görə, 2018-ci ildə ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 9.2 faiz artaraq 53688.6 milyon manata çatmışdır. Əhalinin hər nəfərinə düşən gəlirlər orta hesabla 5467.4 manat və ya ayda orta hesabla 455.6 manat təşkil etmişdir.

Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 49595.5 milyon manatlıq (onun hər nəfərə düşən həcmi 5050.6 manat) və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 9.4 faiz çox vəsait qalmışdır.



## Əmək haqqı

2018-ci ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzzla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2017-cı ilin müvafiq dövrünə nisbətən 2.9 faiz artaraq 540.1 manat təşkil etmişdir. Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 430.5 manat, özəl müəssisələrdə çalışan işçilərin əmək haqları isə 687.7 manat olmuşdur.

### 2018-ci ilin yanvar-noyabr ayları üzrə orta aylıq əmək haqqı



### Demoqrafik vəziyyət

2018-ci il dekabr ayının 1-i vəziyyətinə ölkə əhalisinin sayı ilin əvvəlindən 76493 nəfər artaraq 9974578 nəfərə çatmışdır. Bir kvadrat kilometrə düşən əhalinin sıxlığı 115 nəfər olmuş, əhalinin ümumi sayınının 52.9 faizini şəhər, 47,1 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

2018-ci ilin yanvar-noyabr aylarında ölkə üzrə 127681 doğulan körpə qeydə alınmış və əhalinin hər 1000 nəfərinə bu göstərici 14.2 təşkil etmişdir.

### Məşğulluq və işsizlik

2019-cu il yanvarın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5133.1 min nəfər olmuş, onlardan 4879.3 min nəfərini məşğul əhali təşkil etmişdir.

2018-ci il dekabrın 1-i vəziyyətinə muzzla işləyənlərin sayı 1553.6 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 888.1 min nəfər, qeyri-dövlət sektorunda isə 665.5 min nəfər təşkil etmişdir. İqtisadiyyatın neft sektorunda 34.0 min nəfər, qeyri-neft sektorunda isə 1519.6 min nəfər çalışmışdır.

Müəssisə və təşkilatlarda muzzla çalışan işçilərin 23.9 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7.2 faizi tikintidə, 7.0 faizi emal sənayesində, 3.2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2.2 faizi mədənçixarma sənayesində, 2.5 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1.8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olmuşdur.

2018-ci ilin yanvar-noyabr aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş

saatlarının miqdarı 151.9 saat təşkil etmişdir.

2019-cu ilin yanvar ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 20.1 min nəfər olmuş, onların 37.2 faizini qadınlar təşkil etmişdir. İşsizlik müavinətinin və işsizlikdən sığorta ödənişinin orta məbləği 196.0 manat olmuşdur.